

ERMƏNİ SEPARATİZMİNİN 30 İLLİYİ



Heç zaman yaddaşımızdan silinməyəcək

Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhəri Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış mərkəzi idi. 1990-cı ildə şəhər statusu almışdı. Dağlıq Qarabağdakı yeganə hava limanı Xocalıda yerləşirdi.

Erməni silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə saat 22 radələrində Xocalı şəhərinə quldurcasına hücum etmiş, dinc əhalini vəhşicəsinə mehv etməyə başlamışlar. Nəticədə Xocalı şəhəri yer üzündən silinmişdir.

O dəhşətli gecənin şahidlərindən biri də Dağlıq Qarabağ Azərbaycan İcması İdara Heyetinin üzvü, Xocalı Rabitə Qovşağının rəisi Cavid Əliyevdir. Bizimlə səhbətində C.Əliyev demişdir:

- Həmin gecə Xocalı Rabitə Qovşağında idim. İki aydan artıq idiki, Xocalıda, eləcə də rabitə qovşağında elektrik enerjisi yox idi. Məcbur olub özüm generator gətirib onun vasitəsilə ATS-i, Xocalı aeroportunu, eləcə də rabitə qovşağını elektrik enerjisi ilə təmin edirdim. Bununla yanaşı, özünümüdafıə könlüllər dəstəsinə yazılmışdım, postlara çıxırdım. Fevralın 25-i günü mən işdə idim, SSRİ-nin 366 sayılı motoatıcı alayının herbəcili tankları, BTR, BMP, BRDM və digər texnikaları gündüzdən gətirib şəhərin etrafına yerləşdirdilər, Noraguh, Daşbu-laq, Mehdiyənd, Balıca, Həsənabad



ve Əsgəran yaşayış məntəqələri tərəfdən Xocalını mühasirəyə aldılar. Bunu camaat gördüdü və texnika Xankəndidəki sovet ordusuna məxsus hərbi hissənin olduğundan hamı elə bilirdi ki, yeqin, əsgərlər, aradabır olduğu kimi, təlim keçirlər. Bu barədə şəhər əhalisinə, könlü özünü müdafiə dəstələrinin postlarına və aeroporta məlumat verdim.

Hava qarlı-şaxtalı və soyuq idi. Bir neçə gün əvvəl üst-üstə yağışan qar havada sazaq yaratmışdı... Axşam saat 10 olardı, Xocalını ətraf yüksəkliklərdən mühasirəyə alan hərbi texnikanın işıqları biri digərinə nəyişə işarə edilmiş kimi yandırıb-söndürdülər. Çox keçmədi ki, işıqları yanılışlı şəkildə bu hərbi texnikanın səsi, gurultusu hamının diqqətini çəkdi. Başladılar şəhəri mərmi, güllə yağışına tutmağa. Əvvəlcə Axıskə turklərinin yaşadıqları qəsəbə top atəşləri nəticəsində alış yanmağa başladı, evlər yerlə yeksan oldu. Xankəndi tərəfdən gələn sovet tankları və BMP-lər aeroport müha-

sirəyə aldılar. Top-tüfəng, avtomat və pulemyot səsləri, ölen və yaralılara iniltisi, qoca və uşaqların fəryadı qulaq batırıldı. Mühasirə daraldıqca dinc əhalı məcbur olub Qarqar çayıni keçib meşyəyə, oradan da Ağdam'a üz tutdu. Ermənilər heç kimi sağ buraxmaq istəmirdilər, hər tərəfdən atəş açı, camaati qırırdılar. Qaçan dinc əhalinin içərisində atam Ələkbər Əliyev, anam Minarə Əliyeva, bacım Təzəgül də var idi. Qaçqaçda atam başqa dəstədə könlüllü döyüşçülər arasında, anam və bacım isə 300 nəfərdən yuxarı dəstədəydi. Əsgəranla Naxçıvanının arasında ermənilər post qurmuşdular. Camaati qırmaq üçün meşənin döşündən, yaxınlıqdakı donuz ferməsindən, eləcə də Naxçıvanık tərəfdəki postlardan aramsız atəş açırdılar. Dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirdilər. Xocalının yüzlərə günahsız sakiniñin vəhşicəsinə qətlə yetirilməsi ən amansız cinayətlərdən biri idi. Erməni silahlı qüvvələrinin Xocalı və ətraf əraziləri tərk etmək iqtidarındə olmayanların, demək olar, heç birinə rəhmi gelmedi. Həlak olanların 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilmişdi: diri-diriyə yandırılmış, başının dərisi soyulmuş, boynu vurulmuş, gözleri çıxarılmış və həmçə qadınların qarnı süngülənmişdi. Anam və bacım Naxçıvanik yaxınlığında Dəhrəz kəndində girov götürülmüş, üç gün saxlanıldıqdan sonra, digər bir neçə Xocalı sakini ilə birlilikdə ermənilərə dəyişdirilmişlər. Əfqanistanda hərbi xidmətdə olmuş 30 yaşlı qaynim Canan Fərzəliyev həmin gecə şəhid oldu, Usub Əminin ailəsindən 8 nəfər itki verdi - qı-

zi Şərqiyyə, oğlu Çingiz, həyat yoldaşı Növrəstə, gelini Mehriban və üç uşağı, bir nəvəsi (Şərqiyyənin azyaşlı oğlu) ile öldürüldü. Həmin gündən könlüllü döyüşçülərlə gecə-gündüz çöllərdən, meşələrdən, dərələrdən don vurmuş yarımcان insanları, yaralıları və meytəri ermənilərin zəbt etdikləri ərazilərdən çıxaraçıxara atamı da axtarırdı. 23 gündən sonra atamı Əsgəran qalasının yaxınlığında tapdim, meşədə döyüş zamanı şəhid olmuşdu. Çətinliklə də olsa meyiti gətirib Ağdamın yaxınlığında Uzundərə şəhidi qəbiristanlığında dəfn etdi. Anam, bacım və ailəm gəlib Bakıda Novxanı bağlarında yerləşən əlvən metal zavodunun pansionatında məskunlaşdı. O vaxtdan yənə də Xocalı Rayon Rabitə Qovşağının reisi işləməklə, həm də Xocalıda insanlıq siğmanyan hadisələri dünya ictimaiyyətində çatdırmaqla məşğulam. Bu məqsədlə ATXM-in (Azərbaycan Türk-dilli Xalqlar Mərkəzi) sədri İlham İsmayılovluya dönyanın bir çox ölkəsində, o cümlədən 3 dəfə Strasburqda, bir dəfə Belçikada və Türkiyənin İzmir, Ankara şəhərlərində olmuşuq, görüşlər, konfranslar keçirmişik, sərgilər təşkil etmişik, faciə və soyqırımı qurbanları barədə müxtəlif dillərdə broşürələr, kitablar, jurnallar yaymışıq.

Görüşlərdə şahidi olurduq ki, yaddaşımızdan silinməyən Xocalı soyqırımı dünya ictimaiyyətində böyük təessüf və erməni vandalizminə qarşı nifret hissi yaradır.

**Rəhman SALMANLI,
"Azərbaycan"**